

Səfəvilər dövlətinə qarşı qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin ifşa olunmasına həsr edilmiş qiymətli monoqrafiya



Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dekabrın 11-de müzey kollektivi və respublika elmi ictimaiyyətinin aparıcı təmsilçilərinin iştirakı ilə keçirilən elmi sessiya akademik Ramiz Mehdiyevin bu günlərdə işləş üzü görmüş "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr - XVIII əsrin ilk dördəbəri" monoqrafiyasının geniş müzakirəsinə həsr edilib.

AZERTAC xəbər verir ki, tədbiri açan müzeyin direktoru, akademik Rafael Hüseynov əvvəlcə akademik Ramiz Mehdiyevin son illərdə Şah İsmayıllı Xətai və Səfəvilər dövləti ilə əlaqədar apardığı araşdırımlar və bunun elmi həyatımızdakı mühüm əhəmiyyətindən bəhs edərək deyib: "Azərbaycan tarix elmi və mədəniyyətşünaslığında Şah İsmayıllı Xətənin şəxsiyyəti və fəaliyyəti, onun qurucusu olduğu Səfəvilər dövlətinin keçdiyi yol barədə çoxlu məqalələr, kitablar yazılıb, disertasiyalar müdafiə edilib, yeni tədqiqatlar da aparılmışdır. Lakin akademik Ramiz Mehdiyevin son bir neçə il ərzində yazış nəşr etdirirdi "Şah İsmayıllı Səfəvi" ali meramlı tarixi şəxsiyyət kimi", "Şah İsmayıllı Səfəvi: Hökmədarın və döyüşcünün portreti", "Şah İsmayıllı Səfəvi: Tarixi, diplomatik sənədlər toplusu" eserləri həm Xətəişünaslıqda, həm Səfəvi dövlətinin tarixini daha derindən öyrənmək istiqamətində yeni bir mərhələnin başlanmasına təkan verib. Akademik Ramiz Mehdiyevin araşdırımlarını səciyyələndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, bu əsərlərin hamisində sətirlərin arasında yalnız mötəbər bir alım görünmür. Şəxsiyyətində həm görkəmli dövlət xadimini, həm də yüksək təcrübəyə və əhatəli biliklərə malik mükəmməl alım məziyyətlərini birləşdirən akademik Ramiz Mehdiyev seçdiyi istənilən problemdə ele bu görüm bucağından yanaşır. İctimaiyyətə təqdim etdiyi əsərlərin hər birində o, həm alım, həm ictimai xadim, həm dövlət adamıdır. Qələmə aldığı əsərlərin hər birində o, keçmiş, tarixin dünənində baş vermiş hadisələri araşdırda, həmin tədqiqatların neticələrinin bu gün üçün hansı istiqamətlərdə gərkli və əhəmiyyətli olacağını da unutmur, bəlkə də bunun daha da vacib olmasını vurğulayır. Yenice elmi dövriyyəyə daxil olan "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi" əseri bu baxımdan akademikin illərdən bəri apardığı sistemli fəaliyyətin uğurlu davamı, alimin Səfəvilər dövlətinin tarixi və dövlətimizin müasir təhlükəsizliyi mövzusunu araşdırmaq sahəsində ciddi nailiyəti hesab edilməlidir".

"Şərq-Qərb" nəşriyyatında buraxılmış, 10 çap vərəqi həcmində olan, müxtəlif xarici dillərdəki bir çox məxəzələr və tarixi araşdırımlara istinadlarla yazılmış, problemin qoyuluşu və həlli nöqtəyi-nəzərindən tam yeni və orijinal olan bu monoqrafiya ilə bağlı ümumi məlumatları sessiya iştirakçılarının diqqətinə çatdırıldıqdan sonra akademik Rafael Hüseynov əsərlə bağlı mülahizələrini eks etdirən "Səfəvilər dövlətinin açılmamış sehfələri ve erməniçiliyin köhnə fitnəkarlıqları" adlı məruzə ilə çıxış edib. O qeyd edib ki, akademik Ramiz Mehdiyev Azərbaycan tarixinin bütün məsələlərinə və mərhələlərinə keyfiyyətə yeni yanaşma tələb olunmasını bu əsəri ilə bir daha sübut edir. "Yaddaşlı, tarixin dərk olunmasına əsaslanma-yanı toplum həm bu gündündən, həm də gələcəyindən məhrumdur" yanan akademik R.Mehdiyev yeni monoqrafiyası ilə tarixi hafızənin elə qatlarını açır ki, bu bərədə elmimiz indiyədək sənəti məlumatla malik olub. Akademikin tarix elmimizdə hələ də mövcud arzuolunmaz hallara tənqidi münasibəti, ictimaiyyətə ünvanlaşdırığı program səciyyəli baxışlardan ibarət bu yeni monoqrafiyası Azərbaycan alimlərini səfərber olmağa, xalqımızın ümde tələblərinə cavab verən tarix əsərləri yazmağa və nəşr etdirməyə səsləyir.

Elmi sessiyadakı müzakirələrde bir sıra tanınmış elm adamları və mütəxəssislər düşüncələrini bölüşübər.

Tarix üzrə elmlər doktoru, professor Şahin Fərzəliyev əvvəlcə müstəqillik illərində Azərbaycan Respublikasında tarix elminin inkişafında akademik Ramiz Mehdiyevin rolunu ayrıca qeyd edib. Bildirilər ki, bu əsər Vətən tarixi elmində fenomenal hadisə kimi dəyərləndirilə biler. Ramiz Mehdiyev aktual, tədqiqi zəruri olan keşkin problemləri öncədən görmək və yüksək elmi səviyyədə araşdırmaq qabiliyyəti ilə fərqlənən tarixçidir desək, yaniñmariq. Onun bu əsəri Azərbaycan tarix elmində qriqorian kilsəsinin XVII əsr-XVIII əsrin birinci rübündə Səfəvi dövlətinə qarşı kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin ilk dəfə ətraflı araşdırılması və işləndirilmesi faktı kimi olduqca əhəmiyyətlidir. Dörd fəsildən ibarət monoqrafiyada guya "Səfəvi şahlarının ermənilər qarşısında daim qorxu, xof duyğusu keçirmələri" haqqında erməni uydurmalara əsaslı tənqidi münasibət bildirilir, "köhnə peşəsinə" - casusluğa sadıq qalan ermə-

nilərin Səfəvi İmpriyasi ərazisində Qərb dövlətlərinin xeyrinə casusluq fealiyyəti araşdırılır, Səfəvi hökmədarlarının Vatikan emissarlarına və onların erməni yardımçılarına qarşı mübarizəsindən bəhs olunur, Səfəvi dövlətinin təməzzülü və Moskva dövlətinin (Rusyanın) yüksəliyi dövründə qriqorian kilsəsinin İslam Türk dünəyinə qarşı avantürist və dağdıcı fəaliyyəti tədqiq edilir, ermənilərin yeni xəyanətlər yoluna üz tutduqları göstərilir.

Akademik bize onu da xatırladır ki, erməni etnosunun xəyanətkarlığı, avantürizmə meyilli olması ermənilərin əsrlər boyu səpələnmiş halda məskunlaşmağa meyillənmələri onların ethnogenezi ilə bağlıdır, ermənilərin xarakterinin mühüm cəhətidir, tarixi faktlar isə bizdən daim aşıq-sayıq olmayı, ermənilərlə ünsiyyət zamanı onların xəyanətkar olduğunu bir an belə yaddan çıxarmamağı tələb edir.

Akademik Ramiz Mehdiyev düzgün olaraq irad tutur ki, elmi ictimaiyyət nümayəndələri, şərqşünaslar, tarixçilər Heydər Əliyev Fonduñun fəal yardımı ilə Vatikan arxivindən Azərbaycan Respublikasına getirilmiş qriqorian kilsəsinin casusluq fealiyyətini və avantürist əməllərini əks etdirən zəngin tarix materiallarını inqiyədək, qismən də olsa, işləyib hazırlaya və cəmiyyətə təqdim edə bilməyib.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdürü, professor Şəfqət Əlibəyli çıxışında daha çox monoqrafiyada əksini tapmış vacib bir mövzü üzərində dayanıb. Qeyd edib ki, ermənilər Vatikan və bir sıra Qərb dövlətlərinən ötrü Səfəvilər dövləti əleyhine kəşfiyyat məlumatları toplamaq, casusluq fealiyyətlərini həyata keçirmək istiqamətində əsas qüvvə olublar. Məruzeçi, akademik R.Mehdiyevin qriqorian kilsəsinin azərbaycanlılara və türklərə qarşı düşmən və satqın siyasetinin köklərinin uzaq keçmişə gedib çıxdığı və bunun Azərbaycanla Türkiye torpaqlarında "böyük Ermənistən" yaratmaq arzusu ilə bağlı olduğu qənaətinə şərīk çıxdığını söyləyib. Xatırladıb ki, Romadan daimi maliyyə yardımını almaq erməni dini qurumunun da əsas məqsədinə çevrilmişdi. Vatikan üçün aydın idi ki, Eçmədzin başda olmaqla, ermənilər əsənlən səviyyədə casusluq fealiyyəti göstərməyə hazırlıdır. Monoqrafiyada danılmaz sübutlar və dəllər əsasında Səfəvilər dönməndə katolikliyi qəbul edən bəzi erməni din xadimlərinin ikiüzlü olması, maddi maraq xətrinə katolikliyi yalandan qəbul edib, qriqrianiliga xidmət göstərmələri ifşa edilir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, professor Xatire Bəşirli Ramiz Mehdiyevin yeni kitabının məziyyətlərindən söz açarkən ilk növbədə belə bir cəhət üzərində dayandı ki, əsər boyu erməni tarixçilərinin həqiqətləri tərsinə çevirən, ağa qara deyən, yalanlar və uydurmaların ibarət mülahizələri təhlil edilir, saxtakarlıqların anatomiyası açıqlanır: "Hörmətli akademik Ramiz Mehdiyev erməni tarixçilərinin qələmə aldıqlarının heç bir elmi, dini əsası olmadığını və tarixi həqiqətlərə söykənmədiyini xüsusi vurgulayaraq yazır ki, "hansı erməni dini qurumun da əsas məqsədinə çevrilmişdi. Vatikan üçün aydın idi ki, Eçmədzin başda olmaqla, ermənilər əsənlən səviyyədə casusluq fealiyyəti göstərməyə hazırlıdır. Monoqrafiyada danılmaz sübutlar və dəllər əsasında Səfəvilər dönməndə katolikliyi qəbul edən bəzi erməni din xadimlərinin ikiüzlü olması, maddi maraq xətrinə katolikliyi yalandan qəbul edib, qriqrianiliga xidmət göstərmələri ifşa edilir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdürü, professor Kamil Allahyarov ermənilərin nə qədər riyakar və saxtakar olmalarını en azı son 30 il ərzində xalqımıza qarşı tərədilən olmazın cinayətlərdən yaxşı biliyimizi, cinayətkar olduqları halda, özlərinin dünyaya əzilən, təcavüzə məruz qalan xalq kimi göstərmələrindən, hər şeyi dünyaya təhrif olunmuş şəkildə təqdim etmələrindən xəbərdar olduğumuzu söyləyib. Natiq əlavə edib ki, akademik Ramiz Mehdiyevin kitabının ilk iibrəti bundan ibarətdir ki, bize bu erməni xisətinin tarixi köklərini nümayiş etdirir, əslinde, bu mərzəzin daim onların mahiyətində yaşıdığını aşkarlayır. Ancaq dünya xalqlarının əksəriyyəti həqiqətlərdən xəbərsiz olduğunu inanırlar. Belə yalanları yamaq işində isə ermənilər çox ustalaşıblar. Həm də onların coxsayı və güclü diasporları var. Hələ XV əsrdən başlayaraq ermənilər ticarət vasitəsilə Rusiyaya, Avropana, Hindistana, hətta Çinə qədər yayılıblar. Ona görə də hələlik biz özümüz bu sahədə çox çalışmalı, bu barədə çoxlu kitab və məqalələr yazıb, xarici dillərdə çap etdirməliyik. Akademik Ramiz Mehdiyevin "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr - XVIII əsrin ilk dördəbəri" adlı kitabı da bu məqsədə xidmət edir.

Elmi sessiyanı yekunlaşdırın akademik Rafael Hüseynov görkəmli dövlət xadimi, akademik Ramiz Mehdiyevin "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr - XVIII əsrin ilk dördəbəri" kitabını zəngin arxiv materialları, mühüm tarixi qaynaqlar, hərərəfli mütayisələr, dərin təhlillər əsasında yaşılmış və tarixşünaslığımıza və geniş ölçüdə Azərbaycanşünaslığı bir töhfə olan əsər kimi dəyərləndirib. O, akademik R.Mehdiyevlə bu nöqtədə tam şərīk olduğunu bildirib ki, bu qəbil mürəkkəb, çoxşaxəli və çətin problemlərin araşdırılması üçün Şərq dillərini, Qəribi Avropa dillərini, habelə erməni dilini mükəmməl bilən mənbəşünasların yetişdirilməsinə və onların elmi potensialından layiqincə istifadə olunmasına ciddi ehtiyac var.

cə Səfəvilər dövlətində deyil, Qafqaz Al-baniyاسından başlamış Azərbaycan Xalq Cümhuriyyətine qədər davam edib, Azərbaycan ərazisində bu gün də davam edir.

Ermənilərin tarixini araşdırarkən əldə olunmuş faktlar sübut edir ki, satqınlıq, casusluq, bədrəftarlıq, oğurluq, başqa millətdən olan insanları qəbul etməmək erməni xisətində konkret məqsədlərə nail olmağa yönəlmış şürlü hərəkətlərdir. Müəllif ele ermənilərin öz mənbələrinə, o cümlədən orta əsr salnameçiləri (Arakel Davrijetsi, Zəkeriyə Kenakertsisi), habelə Rusiya və Qərb tədqiqatçılarının əsərlərinə istinad edir. Bu əsərlərde göstərilir ki, Səfəvi dövlətinin hökmədarları erməni əhaliyə tolerant münasibət bəsləyib, dini etiqad və əmlak münasibətləri məsələlərində onlara tam sərbəstlik verib, onların ticarətə məşğul olmasına mənəcilik tərətməyib, uzun müddət Avropa və Rusiya bazarlarına o dövrün ən gəlirli mallarından biri olmuş Azərbaycan ipəyiňin praktiki olaraq inhisarçı tədarükçüləri olmasına imkan veriblər. Akademik R.Mehdiyev yazır: "Bunun müqabilində onlardan (ermənilərdən) yalnız vergiləri vaxtında ödəmək, qanunlara riayet etmək və hakimiyətin iradəsinə təbə olmaq tələb edilirdi". Bu isə artıq başqa məsələdir ki, ermənilər bu cür xeyrxah münasibətin müqabilində adətləri üzrə qədirbilməzlik göstərildilər.

Məruzeçi, akademik R.Mehdiyevin təqdim olunan kitabındaki fikir və problemlər dairəsinin əsində zahirən görünüşündən geniş olmasına diqqət yönəldərək bildirib: "Sif elmi materialın şərh edilmesi ilə kifayətlənməyən alım respublikada humanitar elmlərin taleyinə görə narahatlıq keçirir, göstərir ki, bu elmlər təhlil, obyektiv təqid metoduna keçməli, gərəksiz pafosa, sözçülüyə son qoyulmalıdır. Bu mövzü üzrə xarici arxiv mənbələrindən istifadə imkanının məhdud olması alimin həqiqətən sanballı elmi əsər yaratmasına mane olmayıb. Əminliklə demək olar ki, tarix-fəlsəfi faktlarla zəngin olan bu kitab Azərbaycan tarixşünaslığında yeni səhifə açacaq".

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdürü, professor Kamil Allahyarov ermənilərin nə qədər riyakar və saxtakar olmalarını en azı son 30 il ərzində xalqımıza qarşı tərədilən olmazın cinayətlərdən yaxşı biliyimizi, cinayətkar olduqları halda, özlərinin dünyaya əzilən, təcavüzə məruz qalan xalq kimi göstərmələrindən, hər şeyi dünyaya təhrif olunmuş şəkildə təqdim etmələrindən xəbərdar olduğumuzu söyləyib. Natıq əlavə edib ki, akademik Ramiz Mehdiyevin kitabının ilk iibrəti bundan ibarətdir ki, bize bu erməni xisətinin tarixi köklərini nümayiş etdirir, əslinde, bu mərzəzin daim onların mahiyətində yaşıdığını aşkarlayır. Ancaq dünya xalqlarının əksəriyyəti həqiqətlərdən xəbərsiz olduğunu inanırlar. Belə yalanları yamaq işində isə ermənilər çox ustalaşıblar. Həm də onların coxsayı və güclü diasporları var. Hələ XV əsrdən başlayaraq ermənilər ticarət vasitəsilə Rusiyaya, Avropana, Hindistana, hətta Çinə qədər yayılıblar. Ona görə də hələlik biz özümüz bu sahədə çox çalışmalı, bu barədə çoxlu kitab və məqalələr yazıb, xarici dillərdə çap etdirməliyik. Akademik Ramiz Mehdiyevin "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr - XVIII əsrin ilk dördəbəri" adlı kitabı da bu məqsədə xidmət edir.

Elmi sessiyanı yekunlaşdırın akademik Rafael Hüseynov görkəmli dövlət xadimi, akademik Ramiz Mehdiyevin "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr - XVIII əsrin ilk dördəbəri" kitabını zəngin arxiv materialları, mühüm tarixi qaynaqlar, hərərəfli mütayisələr, dərin təhlillər əsasında yaşılmış və tarixşünaslığımıza və geniş ölçüdə Azərbaycanşünaslığı bir töhfə olan əsər kimi dəyərləndirib. O, akademik R.Mehdiyevlə bu nöqtədə tam şərīk olduğunu bildirib ki, bu qəbil mürəkkəb, çoxşaxəli və çətin problemlərin araşdırılması üçün Şərq dillərini, Qəribi Avropa dillərini, habelə erməni dilini mükəmməl bilən mənbəşünasların yetişdirilməsinə və onların elmi potensialından layiqincə istifadə olunmasına ciddi ehtiyac var.

Bu monoqrafiyanın keçmişimizin unudulmuş, az tədqiq edilmiş, qaranlıq səhi-fələrindən nə qədər vacib həqiqətlərin gizləndiğini əyani olaraq ortaya qoymuşunu söyləyən akademik Rafael Hüseynov kitabın tezliklə həm Azərbaycan dilində, həm də xarici dillərdə nəşr edilməsinin zəruri olduğunu söyləyib.

Bele bir inam ifade edilib ki, akademik Ramiz Mehdiyevin bu ə